

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ BİZNES UNİVERSİTETİ**

**Bakı Biznes Universitetinin Elmi Şurasının  
\_\_\_\_nömrəli \_\_\_\_\_-ci il tarixli qərarı ilə  
təsdiq edilmişdir.**

**BAKALAYRİAT SƏVİYYƏSİNİN (ƏSAS (BAZA) ALİ TİBB TƏHSİLİNİN)  
İXTİSAS ÜZRƏ**

**TƏHSİL PROQRAMI**

**İxtisasın (proqramın) şifri və adı: 050409 - Mühasibat**

**BAKİ - 2020**

# BAKALAVRIAT SƏVİYYƏSİNİN 050409 - Mühəsibat İXTİSASI ÜZRƏ TƏHSİL PROQRAMI

## 1. Ümumi müddəalar

- 1.1. Bakalavriat səviyyəsinin **"050409 - Mühəsibat"** ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı"na Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.07.2020-ci il tarixli F-393-saylı Qərarı ilə təsdiq edilmiş 050409 "Mühəsibat" ixtisasının Təhsil Proqramına uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
- İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, iş düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir.
  - Tələbələrə və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlandırmaq.
  - Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq.
  - Mühəsibat uçotu və audit üzrə kadr hazırlığını həyata keçirmək.
  - Tələbələrə mühəsibat uçotu üzrə nəzəri və praktiki bilik və anlayışlarla təmin etməklə mühəsibat uçotu və audit sahəsi üzrə problemlərin həllinə yaradıcı yanaşma bacarığını aşılamaq.
  - Tələbələrə mühəsibatlıq sahəsində karyera qurmaları və gələcəkdə cəmiyyətdəki mövqeyinə hazırlamaq.
  - Kompüter savadlılığını inkişaf etdirmək, ixtisas üzrə riyazi-iqtisadi təhlillər aparmaq və komandada işləmək bacarıqlarını aşılamaq.
- 1.3. Peşəkar fəaliyyət sahəsi:  
"Mühəsibat" ixtisası üzrə məzunun peşə fəaliyyətinin sahəsi-dövlət və qeyri-dövlət müəssisələrində maliyyə, vergi, əmlakın idarə edilməsi, sosial-müdafiə sahəsi, audit firmaları, hesablama palatası, bank, sığorta, qiymətli kağızlar sahəsi və s. hesab edilir.
- 1.4. Peşə fəaliyyətinin obyektləri  
Məzunun peşə fəaliyyətinin obyektləri aşağıdakılardır:
1. Dövlət vergi, maliyyə, əmlak xidməti, sosial-müdafiə, gömrük orqanları və s.
  2. Banklar, birjalar, maliyyə, sığorta şirkətləri.
  3. Dövlət, bələdiyyə qurumlarının mühəsibat xidmətləri.
  4. Sənaye müəssisələrinin mühəsibatlıq və maliyyə bölmələr.
  5. Konsaltinq və digər xidmətləri həyata keçirən müəssisələr.
  6. Biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə, təşkilat və təsərrüfat subyektlərinin maliyyə, mühəsibat və audit bölmələri.
  7. Beynəlxalq biznes, maliyyə, turizm və digər xidmətlər üzrə dünya bazarlarında fəaliyyət göstərən transmilli şirkətlərin mühəsibat və maliyyə bölmələri
  8. Audit firmaları.
- 1.5. Təhsil proqramı "050409 - Mühəsibat" ixtisası üzrə bakalavr hazırlığının həyata keçirilməsi üçün məcburidir
- 1.6. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər

## 2. Məzun kompetensiyaları

### 2.1 Mühasibat ixtisasi üzrə məzun Təhsil proqramının sonunda aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir

| S/N | Ümumi kompetensiya sistemləri                                                                                                                                                | Təhsil Proqramı Kompetensiyaları                                                                                                                                                                                                                                                                                                             | Fənn                                                                                                                            |
|-----|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------|
| 1.  | <b>Ana dilində və bir xarici dildə (xüsusilə ingilis dilində) peşəkar səviyyədə yazılı və şifahi danışmaq, ünsiyyət qurmaq və rəsmi yazışmalar aparmaq kompetensiya-ları</b> | 1. İxtisas üzrə azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarığına: (ÜK-1)<br>2. İxtisas üzrə ən azı 1 xarici dildə kommunikasiya bacarığına: (ÜK-2)                                                                                                                                                                               | 1. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya<br>2. Xarici dildə işgüzar və akademik kommunikasiya                    |
| 2.  | <b>Müstəqil düşünmə, mən-tiqi yanaşma və optimal qərar qəbuletmə kompetensiyaları</b>                                                                                        | 1. Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını roqnozlaşdırma qabiliyyətlərinə: (ÜK3)<br>2. Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına: (ÜK-4) | 1. Azərbaycan tarixi<br>2. Mülki müdafiyyə<br>3. Seçmə fənn HF-BO<br>4.1                                                        |
| 3.  | <b>İnformasiya texnologiyalarından səmərəli istifadə etmək kompetensiyası</b>                                                                                                | 1. İş yerində informasiya texnologiyalarında istifadə etmək qabiliyyətinə: (ÜK-5)                                                                                                                                                                                                                                                            | 1. İKT – baza komp. bilikləri<br>2. Seçmə fənn HF-BO<br>4.2                                                                     |
| 4.  | <b>Sistemli düşüncə kompetensiyaları</b>                                                                                                                                     | 1. Mürəkkəb sistemləri təhlil etmək, əlaqələr aşkarlayıb dərk etmək, müxtəlif sahələrdə və fərqli səviyyələrdə sistemlər arasında əlaqə prinsiplərini dərk etmək, qeyrimüəyyən şəraitdə fəaliyyət göstərmək (ÜK-13)<br>2. Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına: (ÜK-9)         | 1. Ehtimal nəzəriyyəsi və riyazi statistika<br>2. Statistika<br>3. Mikroiktisadiyyat<br>4. Makroiktisadiyyat<br>5. Ekonometrika |
| 5.  | <b>Proqnostik kompetensiyası</b>                                                                                                                                             | 1. Gələcəyin (mümkün, ehtimal edilən və arzu olunan) fərqli variantlarını dərk etmək və qiymətləndirmək qabiliyyəti, gələcək haqqında aydın fikir formalaşdırmaq, fəaliyyətin mümkün nəticələrini qiymətləndirmək, risk və baş verən dəyişiklikləri nəzərə almaq (ÜK-14)                                                                     | 1. Ehtimal nəzəriyyəsi və riyazi statistika<br>2. Menecment                                                                     |
| 6.  | <b>Problemin kompleks həlli kompetensiyaları</b>                                                                                                                             | 1. Mürəkkəb problemlərin həlli məqsədilə problemə yönəlik fərqli yanaşmalardan istifadə bacarığı, sadalanan kompetensiyalar əsasında kompleks və ədalətli qərarların qəbulu (ÜK-19)<br>2. Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə. (ÜK-8)                                               | 1. Xətti cəbr və riyazi analiz<br>2. Audit<br>3. Fəaliyyətin effektiv idarə edilməsi                                            |

|     |                                                                                                 |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |                                                                                            |
|-----|-------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------|
| 7.  | <b>Özünüdərkətmə, kritik düşüncə kompetensiyası təşəbbüskarlıq və liderlik kompetensiyaları</b> | <p>1. Cəmiyyətdə öz rolunu kritik qiymətləndirmək (ÜK-18)</p> <p>2. Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə: (ÜK-10)</p> <p>3. Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünü tənqid bacarığına: (ÜK-12)</p> <p>4. Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına: (ÜK-11)</p> <p>5. Qəbul edilmiş norma, yanaşma və fikirləri təhlil etmək, öz baxışlarını və fəaliyyətini kritik qiymətləndirmək, davamlı inkişaf məsələləri ilə bağlı diskussiyalarda öz mövqeyini müdafiə etmək (ÜK-17)</p> | <p>1. Menecment</p> <p>2. Seçmə fənn HF-BO 4.1</p> <p>3. Seçmə fənn İPFS-BO 7</p>          |
| 8.  | <b>Strateji baxış kompetensiyaları</b>                                                          | <p>1. Yerli və daha yüksək səviyyələrdə davamlılığın təmini və yüksəldilməsinə yönəldilmiş novator qərarların kollektiv işlənməsi və gerçəkləşdirilməsi bacarığı (ÜK-15)</p> <p>2. Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə: (ÜK-7)</p>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   | <p>1. Menecment</p> <p>2. Mikroiktisadiyyat</p> <p>3. Makroiqtisadiyyat</p>                |
| 9.  | <b>Kollektiv iş mühitinə uyğunlaşma və komandada işləmə və vaxtı idarəetmə kompetensiyaları</b> | <p>1. Başqalarından öyrənmək, digərlərinin tələbatlarını, fikirlərini və hərəkətlərini anlamaq (empatiya) qrupda yaranan konfliktləri həll etmək, problemlərin həllinə yönəlik kollektiv və çoxtərəfli əməkdaşlıqda iştirak (ÜK-16)</p> <p>2. Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə: (ÜK-6)</p>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        | <p>1. Menecment</p> <p>2. Seçmə fənn İPFS-BO 7</p>                                         |
| 10. | <b>Multikultural yanaşma və açıqlıq kompetensiyası</b>                                          | <p>1. Fərqli baxış və yanaşmaların dərk edilməsi və kompleks təhlili, geniş integrasiya və dünyada artan müxtəlifliyin fərqli perspektivlərinin ümumiləşdirilməsi (ÜK-20)</p>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             | <p>1. Seçmə fənn HF-BO 4.1</p> <p>2. Seçmə fənn HF-BO 4.1</p>                              |
| 11. | <b>Sahələrarası kommunikasiya kompetensiyası</b>                                                | <p>1. Sahələrarası yanaşmaların formalaşdırılması və qərarların qəbulu bacarığı (ÜK-21)</p>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               | <p>1. Mikroiktisadiyyat</p> <p>2. Makroiqtisadiyyat</p> <p>3. İKT</p> <p>4. Statistika</p> |

**2.2 Mühasibat ixtisasi üzrə məzun Təhsil proqramının sonunda aşağıdakı peşə kompetensiyalarına yiyələnəlməlidir**

| <b>MÜHASİBAT İXTİSASI ÜZRƏ PEŞƏ KOMPETENSİYALARIN STRUKTURU</b> |                                                                          |                                                                                                                                                                                                                            |                                                                                                   |
|-----------------------------------------------------------------|--------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------|
| <b>S/N</b>                                                      | <b>Peşə kompetensiya sistemləri</b>                                      | <b>Peşə kompetensiyası</b>                                                                                                                                                                                                 | <b>Məcburi fənn bloku</b>                                                                         |
| <b>1.</b>                                                       | <b>İqtisadi təfəkkür və iqtisadi düşünmə qabiliyyəti</b>                 | 1.İqtisadi nəzəriyyənin əsaslarını, müəssisə və fərd səviyyəsindəki davranışları, əsas sosial-iqtisadi göstəriciləri, problemləri və prosesləri bilmək; (PK-1)                                                             | 1.İqtisadiyyata giriş<br>2.Mikroiqtisadiyyat<br>3.Makroiqtisadiyyat<br>4.Seçmə fənn<br>İPSF- B 01 |
|                                                                 |                                                                          | 2.Fərqli rəqabət sistemlərindəki bazarların xüsusiyyətlərini, müxtəlif bazar tiplərində firmaların fəaliyyət mexanizmini, qarşılıqlı əlaqələrin fərqli sənarilərini bilmək; (PK-2)                                         |                                                                                                   |
|                                                                 |                                                                          | 3.Makroiqtisadi terminologiyayı tam şəkildə mənimsəmək, açıq iqtisadiyyatı təhlil edə bilmək və nəzəri modelərdən istifadə etməklə təkliflər irəli sürməyi bacarmaq; (PK-3)                                                |                                                                                                   |
|                                                                 |                                                                          | 4,Nəzəri iqtisadi biliklərə malik olmaq və maliyyə sektorunda bu biliklərdən istifadə etməyi bacarmaq; (PK-20)                                                                                                             |                                                                                                   |
|                                                                 |                                                                          | 5.İqtisadiyyatı regional və sektorial olaraq təhlil etməyi bacarmaq, kənd təsərrüfatı, sənaye və xidmət sektorunun iqtisadi inkişafdakı rolunu və əhəmiyyətini bilmək, sahə üzrə yeni konseptləri şərh edə bilmək; (PK-11) |                                                                                                   |
|                                                                 |                                                                          | 6.Milli iqtisadiyyatın makroiqtisadi mənzərəsini, sosial-iqtisadi göstəricilərin dinamikasını; iqtisadi siyasətin əsas konturlarını bilmək, sektorial təhlil aparmağı bacarmaq; (PK-12)                                    |                                                                                                   |
| <b>2.</b>                                                       | <b>Ümumi riyazi biliklərdən peşəkar fəaliyyətdə istifadə bacarıqları</b> | 1.Riyazi üsullar, kəmiyyət və hesablama metodları üzrə bacarıqlara malik olmaq və bu üsul və metodlardan istifadə etməklə optimal qərarlar verə bilmək; (PK-4)                                                             | 1.Xətti cəbr və riyazi analiz<br>2.Ehtimal nəzəriyyəsi və riyazi statistika                       |
|                                                                 |                                                                          | 3.Mühasibat uçotunun və maliyyə təhlilinin aparılması üçün istifadə olunan baza riyazi biliklərə malik olmaq; (PK-19)                                                                                                      |                                                                                                   |
| <b>3.</b>                                                       | <b>İxtisaslaşdırılmış proqram təminatının tətbiqi bacarığı</b>           | 1.İşində ümumi porifilli və ixtisaslaşdırılmış proqram təminatından (Ex-cel, Word, Power Point, Photo-shop və ya analitikproqramlardan hər hansı biri ilə (SPSS, Stata,                                                    | 1. Seçmə fənn HF-B 04.2                                                                           |

|    |                                                                         |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            |                                                                                                      |
|----|-------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------|
|    |                                                                         | Python kimi proqramlarla) işləmək, sadə analizləri etməyi bacarmaq; (PK-5)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 |                                                                                                      |
| 4. | <b>Statistik və ekonometrik metodologiyayı tətbiq etmək bacarıqları</b> | <p>1.İqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistik biliklərə sahib olmaq, kəmiyyət və keyfiyyət məlumatlarını toplamaq, təhlil etmək və proqnozlaşdırmanı bacarmaq; (PK-6)</p> <p>2.İqtisadi məsələlərin empirik tədqiqində ortaya çıxan problemləri həll etmək üçün ekonometrik metodologiyayı öyrənmək və tətbiq edə bilmək; (PK-7)</p> <p>3.Mühasibat uçotunun və maliyyə təhlilinin aparılması üçün istifadə olunan statistika və ekonometrika üzrə biliklərə malik olmaq; (PK-21)</p> <p>4.Tədqiqat və analitik düşünmə qabiliyyətinə malik olmaq, qəbul ediləcək qərarlar və həyata keçiriləcək layihələrin proseslərini və nəticələrini qabaqcadan proqnozlaşdırmaq, strateji yanaşma hazırlanmasını bacarmaq; (PK-31)</p>                                                                                                                                                                                                                                                     | <p>1.Statistika</p> <p>2. Ekonometrika</p>                                                           |
| 5. | <b>İdarəetmə bacarıqları</b>                                            | <p>1.İdarəetmə və təşkilatla bağlı baza biliklərə yiyələnmək, ixtisas üzrə məlumatları analitik və sisteməlik şəkildə təhlil edə bilmək; (PK-8)</p> <p>2.Marketing fəaliyyətinin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərinə sahib olmaq; (PK-13)</p> <p>3.İdarəetmədəki və təşkilatdakı mövcud problemləri qavrama və həlli yollarını təklif etmək ilə bağlı biliklərə sahib olmaq; (PK-14)</p> <p>4.Biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət və metodları təklif etmək və planlaşdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmə bacarığına sahib olmaq; (PK-15)</p> <p>5.Risqlərin müəyyənəşdirilməsi və idarə olunması üzrə biliklərə malik olmaq; (PK-28)</p> <p>6.Kollektivdə birgə işləmə və idarəetmə üzrə bilik və bacarıqlara malik olmaq; (PK-30)</p> <p>7.İdarəetmə uçotu üzrə biliklərə malik olmaq və strateji planlaşdırma kontekstində daha geniş biznes və texnoloji mühitdə inkişaf və performansın idarəedilməsi bacarığına sahib olmaq; (PK-24)</p> | <p>1.Menecment</p> <p>2.Fəaliyyətin effektiv idarə edilməsi (F-5)</p> <p>3.İdarəetmə uçotu (F-2)</p> |

|     |                                                                                                 |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |                                                                                                                                                                       |
|-----|-------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 6.  | <b>Korporativ qanunvericilikdən istifadə etmək bacarığı</b>                                     | 1. Peşəkar və şəxsi etik davranışın əsas prinsiplərinə uyğun hərəkət etmək üçün biznes və ictimai mənafə dəyərini təşviq edən müvafiq etik davranışa malik olmaq; (PK-32)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        | 1. Biznes hüququ (F-4)<br>2. Seçmə fənn İPSF- B 08                                                                                                                    |
| 7.  | <b>Maliyyə hesabatlarını təhlil etmək bacarıqları</b>                                           | <p>1. Maraqlı tərəflər üçün korporativ və ya konsolidasiya olunmuş maliyyə hesabatlarını hazırlamaq; müəssisələrin fəaliyyətini və mövqeyini təhlil etmək, qiymətləndirmək və məlumatlandırmaq yolu ilə effektiv qərar verməyə dəstək vermək və ya rəhbərlik etmək; müvafiq mühasibat uçotu standartları, tənzimlənmə, konseptual hesabatlıq çərçivəsində qiymətləndirmə apara bilmək və tövsiyələr vermək bacarıqlarına malik olmaq; (PK-29)</p> <p>2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını ətraflı təhlil və müqayisə etməklə maliyyə hesabatları üzrə biliklərə malik olmaq və peşəfəaliyyətini yerinə yetirərkən istifadə etməyi bacarmaq; (PK-34)</p> <p>3. İnvestisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi, qərarların alınması və investisiyanın idarə olunması üzrə biliklərə malik olmaq; (PK-25)</p> <p>4. Maliyyə qərarları verən zaman rəşional qərar vermə bacarığına malik olmaq, investorların psixoloji davranışlarını qiymətləndirə bilmək qaydalarını, qanunları və tənzimləmə mexanizmlərini bilmək və onların həyata keçirilməsini təmin etməyi bacarmaq; (PK-33)</p> | <p>1. Maliyyə hesabatları (F-7)</p> <p>2. Maliyyə menecmenti (F-9)</p> <p>3. Seçmə fənn İPSF-B 03</p> <p>4. Seçmə fənn İPSF- B 08</p> <p>5. Seçmə fənn İPSF- B 10</p> |
| 8.  | <b>Mühasibat üzrə biliklərə və maliyyə hesabatlarını tərtib etmək bacarıqlarına malik olmaq</b> | <p>1. Mühasibatın elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-9)</p> <p>2. Mühasibat üzrə biliklərə malik olmaq və maliyyə hesabatlarını təhlil etməyi bacarmaq; (PK-35)</p>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       | <p>1. Maliyyə uçotu (F-3)</p> <p>2. Seçmə fənn İPSF-B 05</p> <p>3. Seçmə fənn İPSF-B 06</p> <p>4. Seçmə fənn İPSF-B 12</p>                                            |
| 9.  | <b>Audit yoxlama - ekspert işlərini təşkil etmək və aparmaq bacarığı</b>                        | 1. Audit və nəzarət üzrə biliklərə malik olmaq və effektiv audit və təminat tapşırıqlarını yerinə yetirməyi bacarmaq; (PK-23)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    | <p>1. Audit (F-8)</p> <p>2. Seçmə fənn İPSF- B 04</p>                                                                                                                 |
| 10. | <b>Vergi öhdəlikləri üzrə hesabatları tərtib etmək bacarığı</b>                                 | 1. Vergi tənzimlənməsi sahəsində biliklərə malik olmaq, müvafiq vergi qanunvericiliyinə əsaslanaraq                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              | 1. Vergitutma (F-6)                                                                                                                                                   |

|                |                                                            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |                                                                               |
|----------------|------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------|
|                |                                                            | fiziki və hüquqi şəxslər üçün vergi öhdəlikləri-nin hesabatının aparılması bacarığına sahib olmaq; (PK-26)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |                                                                               |
| 11.            | <b>Maliyyə münasibətlərinin idarə edilməsi bacarıqları</b> | 1.Maliyyənin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-10)<br>2.Maliyyə sektoru və bazarları üzrə biliklərə malik olmaq və maliyyə bazarlarının son inkişaf tendensiyaları haqqında məlumatlara sahib olmaq və maliyyə bazarları alətləri-nin təhlili üzrə baza bacarıqlarına yiyələnmək; (PK-27)<br>3.Korporativ maliyyə üzrə biliklərə malik olmaq və maliyyə təhlilində istifadə etməyi bacarmaq; (PK-22)                                                                                                                                     | 1. Seçmə fənn İPSF-B 11<br>2. Seçmə fənn İPSF-B 02<br>3. Seçmə fənn İPSF-B 09 |
| <b>Təcrübə</b> |                                                            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |                                                                               |
| 12.            | <b>Nəzəri biliklərin təcrübədə tətbiqi bacarıqları</b>     | 1.Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müəssisəsinə hazırlıq prosedurlarını və müəssisə texnikalarını bilmək, karyera yol xəritəsinin tərtib olunmasını və texnikaları, iradə, motivasiya və pozitiv düşüncə, iş-güzar etika, iş axtarma strategiyaları, eləcə də iş üçün müraciət qaydalarını, peşəkar CV, rezume, istək və tövsiyə məktublarının hazırlanmasını bacarmaq; (PK-16)                                                                                                                                                             | Karyera planlaması-1                                                          |
| 13.            |                                                            | 1.Vaxtın effektiv idarə edilməsini, stres menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını bilmək, problem həll etmə və qərarvermə tex-nikalarına, nəticə bacarıqlarına sahib olmaq, eləcə də komanda işinin qurulmasını bilmək və liderlik prinsiplərinə yiyələnmək; (PK-17)                                                                                                                                                                                                                                                                                      | Karyera planlaması-2 (Soft skills)                                            |
| 14.            |                                                            | 1.Layihələrin idarə edilməsində və digər çox istifadə olunan proqram təminatlarından istifadəni bacarmaq, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə etməyi bacarmaq; (PK-18)                                                                                                                                                                                                                                                                                                                                                                           | Karyera planlaması-3 (Hardskills)                                             |
|                | <b>(Yumşaq bacarıqlar)<br/>9 kredit</b>                    | Mühasibat işini təşkil etməyi bilmək, mühasibatlıq bölməsinin funksiyalarını fəaliyyət planını tənzimləməyi, hüquq və vəzifələrini müəyyənləşdirməyi, təsərrüfat əməliyyatlarını rəsmiləşdirməyi və mühasibatlıq üzrə sənəd dövriyyəsinə təşkil etməyi bilmək, müəssisənin maliyyə hesabatlarını tərtib etməyi və maliyyə hesabatlarının təqdim olunması proseduru mənimsəmək, statistik hesabatların strukturu və tərtibi qaydalarını mənimsəmək, statistik hesabatlarla maliyyə hesabat-larının qarşılıqlı əlaqəsini dərk etmək və statistik hesabatları təqdim etməyi bilmək. |                                                                               |
|                | <b>Praktiki mühasibatlıq</b>                               |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |                                                                               |
|                | <b>Maliyyə hesabatlarının tərtibi</b>                      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |                                                                               |



|  |                                        |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    |
|--|----------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|  | <b>(Sərt bacarıqlar)<br/>10 kredit</b> | İxtisas üzrə proqram təminatlarında işləməyi bacarmaq, vergi sferasında istifadə olunan proqram təminatlarının iş prinsipini dərk etmək və proqramları istifadə etməyi bacarmaq, statistik hesabatların onlayn təqdim olunması qaydalarını və proqram təminatını istifadə etməyi bacarmaq, vergilər üzrə öhdəlikləri hesablamağı və hesabatların hazırlanmasını bacarmaq, vergi bəyanna-mələri tərtib etməyi bacarmaq, bəyannamələri BTP proqramında tərtibi və onlayn təqdim edilməsini bacarmaq. |
|  | İxtisasın proqram təminatı             |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    |
|  | Vergi uçuotu                           |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    |

### 3. Təhsil Proqramının strukturu

3.1. **"050409 - Mühasibat"** ixtisası üzrə Təhsil Proqram 240 (4 il) AKTS kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə bölüşdürülür:

| Fənlərin sayı       | Fənnin adı                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    | AKT krediti |
|---------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------|
| <b>Ümumi fənlər</b> |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               | <b>30</b>   |
| 1.                  | <b>Azərbaycan tarixi</b><br><i>Bu fənn ən qədim dövrlərdən başlayaraq müasir dövrdə Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun mərhələlərini ardıcılıqla öyrənir. Tələbələrımızdə vətənpərvərlik hissini aşılamaq üçün bütün tarixi mərhələlərdə yaranmış dövlətilərin siyasi tarixi, ayrı-ayrı şəxsiyyətlərin qəhrəmanlıq nümunələri tarixi faktlar əsasında şərh olunur. Tarixi keçmişimizdən yararlanmaqla yanaşı əsas məqsəd tələbələrdə geniş dünyagörüşünün, vətən sevgisinin, tarixi hadisələri ana/itik təhlil etmə qabiliyyətinin və hadisələrdən, siyasi proseslərdən düzgün nəticə çıxarmaq qabiliyyətini formalaşdırmaqdan ibarətdir.</i> | 5           |
| 2.                  | <b>Azərbaycan dilində işgüzar və akademik kommunikasiya</b><br><i>Bu fənn çərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, nəqlik, akademik və işgüzar yazı bacarıqlarının aşılmasına xüsusi diqqət yetirilməlidir.</i>                                                                                                                                                                                                                                                                                                                                                                                                                             | 4           |
| 3.                  | <b>Xarici dildə işgüzar və akademik kommunikasiya</b><br><i>Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, nəqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşılmasına xüsusi diqqət yetirilməlidir.</i>                                                                                                                                                                                                                                                                                                                                                                                               | 15          |
| 4.                  | <b>Seçmə fənlər</b> (Seçmə fənlər Universitet tərəfindən müəyyən edilir. İxtisasın spesifikasiyasından asılı olaraq seçmə fənlərə əlavələr edilə bilər.)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      | 6           |
| 4.1                 | Fəlsəfə<br>Sosiologiya<br>Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları<br>Məntiq<br>Etika<br>Multikulturalizmə giriş                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         | 3           |
| 4.2                 | Informasiya texnologiyaları (ixtisas üzrə)<br>Informasiyanın idarə edilməsi<br>Sahibkarlığın əsasları və biznesə giriş<br>Politologiya                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        | 3           |

| <b>İxtisas fənləri</b> |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        | <b>120</b> |
|------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------|
| <b>5.</b>              | <b>Iqtisadiyyata giriş</b><br><i>Bu fəndə mühüm iqtisadi anlayışlar izah edilir, bazar iqtisadiyyatının ümumi xarakteristikası verilir və məhdud iqtisadi ehtiyatların səmərəli istifadə olunmasında bazar mexanizminin rolu müəyyənləşdirilir. İqtisadi subyektlərin qərar təhrif etməsini şərtləndirən prinsiplər açıqlanır.</i>                                                                                                                                                     | <b>6</b>   |
| <b>6.</b>              | <b>Mikroiqtisadiyyat</b><br><i>Iqtisad subyektlərin mənfəəti və faydasının maksimumlaşdırmaq baxımından davranışlarını öyrənir müvafiq bazar rəqabəti modellərindən ev təsərrüfatları və firmaların qəbul etdikləri qərarları şərtləndirən amilləri təhlil edilir, iqtisadi ehtiyatların səmərəli istifadəsində bazar mexanizminin üstünlükləri və çatışmazlıqları göstərilir.</i>                                                                                                     | <b>10</b>  |
| <b>7.</b>              | <b>Makroiqtisadiyyat</b><br><i>İqtisadi ehtiyatların bütövlükdə rəşional istifadə edilməsi baxımından ölkədə dayanıqlı iqtisadi artımın və makroiqtisadi sabitliyin təmin edilməsi, iqtisadi ehtiyatların tam və səmərəli istifadə edilməsi, işsizliyin və inflyasiyanın minimumlaşdırılması, xarici iqtisadi əlaqələrin optimallaşdırılmasının nəzəri və praktiki məsələləri təhlil edilir. Problemlərin həll edilməsində dövlətin iqtisadi siyasətinin istiqamətləri göstərilir.</i> | <b>10</b>  |
| <b>8.</b>              | <b>Xətti cəbr və riyazi analiz</b><br><i>"Xətti cəbr və riyazi analiz" fənni "Xətti cəbr" və "Riyazi analiz" bölməsindən ibarətdir. "Xətti cəbr" xətti tənliklər, xətti fəza, xətti çevirmə kimi xətti təbiətə malik obyektləri, "Riyazi analiz" isə diferensial, integral hesabının köməkliyi ilə funksiya və dəyişən keyfiyyətləri öyrənir.</i>                                                                                                                                      | <b>8</b>   |
| <b>9.</b>              | <b>Ehtimal nəzəriyyəsi və riyazi statistika</b><br><i>"Ehtimal nəzəriyyəsi və riyazi statistika" fənni "Ehtimal nəzəriyyəsi" və "Riyazi statistika" bölmələrindən ibarətdir. "Ehtimal nəzəriyyəsi" təsadüfi hadisələrin baş verməsinin riyazi qanunauyğunluqlarını, "Riyazi statistika" isə statistik qanunauyğunluqların müəyyən edilməsi məqsədi ilə məlumatın yığılmasının, emalının və müşahidələrin nəticələrinin interpretasiyasının riyazi üsullarını öyrənir.</i>              | <b>8</b>   |
| <b>10.</b>             | <b>İKT - baza kompüter bilikləri</b><br><i>Bu fənn iqtisadi yönümdə təhsil alan gələcək mütəxəssislərə müasir informasiya proseslərinin həyata keçirilməsində istifadə olunan üsul və vasitələr haqqında geniş məlumat verir, iqtisadi proseslərin ayrılmaz tərkib hissəsi olan yeni informasiya və İnternet texnologiyaları üzrə müasir bilikləri aşılayır.</i>                                                                                                                       | <b>8</b>   |
| <b>11.</b>             | <b>Statistika</b><br><i>Bu fənn keyfiyyətə müəyyən edilmiş kütləvi sosial-iqtisadi hadisə və proseslərin kəmiyyət tərəfini, onların tərkibini, bölgüsünü, konkret məkan və zaman şəraitində mövcud qarşılıqlı asılılıqlarını və qanuna uyğunluqlarını öyrənir.</i>                                                                                                                                                                                                                     | <b>10</b>  |
| <b>12.</b>             | <b>Ekonometrika</b><br><i>Bu fənn riyazi və statistik metod, modellərdən istifadə edərək iqtisadi obyektlərin və proseslərin spesifik kəmiyyət və keyfiyyət əlaqələrini öyrənir.</i>                                                                                                                                                                                                                                                                                                   | <b>10</b>  |
| <b>13.</b>             | <b>Menecment</b><br><i>Bu fənn menecmentin əsas funksiyalarını, menecerlərin rollarını, təşkilati quruluşları və onların hər birinin üstün və mənfi cəhətlərini, liderlik növlərini öyrənir, təşkilatlardakı qrup və komanda dinamikasını, təşkilat mə-</i>                                                                                                                                                                                                                            | <b>7</b>   |

|            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      |          |
|------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------|
|            | <i>dəniyyətini, müxtəlifliyin faydalarını tədqiq edir.</i>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |          |
| <b>14.</b> | <b>Fəaliyyətin effektiv idarə edilməsi</b><br><i>Bu fənn çərçivəsində tələbələr idarəetmə konsepsiyalarının daha mürəkkəb və ətraflı təhlilini aparmağı öyrənir. Tələbələr maddi və qeyri maddi fəaliyyət göstəricilərindən istifadə edərək məlumat sistemləri üçün ölçmə, nəzarət və idarəetmə texnikalarını inkişaf etdirir.</i>                                                                                                                                                                                                                   | <b>6</b> |
| <b>15.</b> | <b>Maliyyə uçotu</b><br><i>Bu fənn çərçivəsində tələbələrə mühasibatın əsas prinsipləri, ikili yazılış qaydaları aşılamaqla yanaşı, iqtisadi amillərin və hadisələrin müəssisənin maliyyə cədvəllərinə təsirləri izah olunur.</i>                                                                                                                                                                                                                                                                                                                    | <b>6</b> |
| <b>16.</b> | <b>İdarəetmə uçotu</b><br><i>Bu fənn çərçivəsində tələbələr şirkətlərin daxili planlaşdırma və idarəetmə funksiyalarında istifadə etdikləri geniş idarəetmə üsullarını araşdırır. Fənn idarəetmə nəzarəti və maliyyələşdirmə sistemlərinin əsas bilik bazasının qurulması ilə yanaşı, tələbələrin xərclərlə əlaqəli qərarlar qəbul etməsi və nəzarət sistemlərinin alternativ qiymətləndirməsi üçün zəruri olan analitik bacarıqlarının inkişaf etdirilməsini əhatə edir.</i>                                                                        | <b>6</b> |
| <b>17.</b> | <b>Biznes hüququ</b><br><i>Bu fənn çərçivəsində tələbələr hüquq sistemində əsas bilik və bacarıqları öyrənir, təşkilatın idarəedilməsi, maliyyələşdirilməsi, məşğulluq və digər məsələlərə dair qanunauyğun və qanunazidd əməllərə dair anlayışa malik olur.</i>                                                                                                                                                                                                                                                                                     |          |
| <b>18</b>  | <b>Maliyyə hesabatlılığı</b><br><i>Bu fənn çərçivəsində tələbələr hesabat məqsədləri üçün hazırlanan maliyyə hesabatlarının ətraflı şəkildə öyrənir və maliyyə hesabatlarının bütün əsas aspektlərinin konseptual çərçivələrini özündə birləşdirir.</i>                                                                                                                                                                                                                                                                                              | <b>6</b> |
| <b>19.</b> | <b>Audit</b><br><i>Bu fənn çərçivəsində tələbələrə verilmiş məlumat bazasını analiz edərək məsləhət, audit və təminat tapşırıqlarının məqsədlərinə cavab vermək üçün yüksək keyfiyyətli audit işini təmin etməyi öyrədilir.</i>                                                                                                                                                                                                                                                                                                                      | <b>4</b> |
| <b>20.</b> | <b>Vergitutma</b><br><i>Bu fənn çərçivəsində tələbələrə vergi münasibətləri iştirakçılarının hüquq və vəzifələri, vergilərin hesablanması və ödənilməsi, vergi yoxlamaları, maliyyə sanksiyaları, vergitutmanın formaları və s. məsələlər haqqında zəruri biliklər tədris olunur.</i>                                                                                                                                                                                                                                                                | <b>4</b> |
| <b>21.</b> | <b>Maliyyə menecmenti</b><br><i>Bu fənn çərçivəsində tələbələrə müəssisənin ehtiyac duyduğu vəsaitlərin ən uyğun şərtlərlə təmin edilməsinə, qorunmasına, istifadə və idarə edilməsinə dair biliklər tədris olunur.</i>                                                                                                                                                                                                                                                                                                                              | <b>4</b> |
| <b>22.</b> | <b>Mülki müdafiə</b><br><i>Bu fənn çərçivəsində müxtəlif global FH-rın sürətlə artdığı müasir dövrdə insanın ətraf mühitində təhlükəsizliyinə və sağlamlığının qorunmasına yönəldilmiş qaydalar tədris olunur. Bu fənn həmçinin zərərli amillərin aşkara çıxarmasının və eyniləşdirməsini, insanın mühafizəsinin metod və vasitələrini, zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılması yollarını, sülh və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün tədbirlərin görülməsi ilə</i> | <b>3</b> |

|                                          |                                                                                                                                                                                                                         |           |
|------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------|
|                                          | <i>bağlı məsələləri əhatə edir.</i>                                                                                                                                                                                     |           |
|                                          | <b>Peşə hazırlığının seçmə fənn blokları (seçmə fənlər professor-müəllim heyətinin təcrübəsi, tədqiqat infrastrukturu, yerli və beynəlxalq iş imkanları nəzərə alınaraq Universitet tərəfindən müəyyən edilmişdir.)</b> | <b>60</b> |
| <b>23.</b><br><b>İPFS-</b><br><b>B01</b> | 1. <b>Azərbaycan iqtisadiyyatı</b><br>2. Müəssisənin iqtisadiyyatı<br>3. Əmək bazarının iqtisadiyyatı<br>4. Regional iqtisadiyyat<br>5. Beynəlxalq iqtisadiyyat<br>6. Xidmətlər iqtisadiyyatı                           | <b>6</b>  |

|                                          |                                                                                                                                                                                                                                                                              |          |
|------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------|
| <b>24.</b><br><b>İPFS-</b><br><b>B02</b> | 1. <b>Maliyyə</b><br>2. Fiskal siyasət və dövlət maliyyəsi<br>3. Pul nəzəriyyəsi və siyasət<br>4. Büdcə sistemi<br>5. Beynəlxalq biznes maliyyəsi<br>6. Bank işi                                                                                                             | <b>5</b> |
| <b>25.</b><br><b>İPFS-</b><br><b>B03</b> | 1. <b>İqtisadi təhlil</b><br>2. Maliyyə təhlili<br>3. İdarəetmə təhlili<br>4. İqtisadi təhlilin nəzəriyyəsi<br>5. Qiymətli kağızların təhlili və qiymətləndirilməsi<br>6. Maliyyə hesabatlarının təhlilinə giriş                                                             | <b>6</b> |
| <b>26.</b><br><b>İPFS-</b><br><b>B04</b> | 1. <b>Praktik audit</b><br>2. Daxili nəzarət və daxili audit<br>3. Nəzarət işi<br>4. Risk və nəzarət<br>5. Daxili audit<br>6. Mühəsibat uçotu və audit                                                                                                                       | <b>5</b> |
| <b>27.</b><br><b>İPFS-</b><br><b>B05</b> | 1. <b>Büdcə və xəzinə uçotu</b><br>2. Aktivlərin idarəedilməsi və qiymətləndirilməsi<br>3. Vergi uçot<br>4. Büdcə uçotu və hesabatı<br>5. Mühəsibat uçotunun beynəlxalq standartları<br>6. Beynəlxalq mühəsibat uçotu standartları                                           | <b>4</b> |
| <b>28.</b><br><b>İPFS-</b><br><b>B06</b> | 1. <b>Mühəsibat uçotu (sahələr üzrə)</b><br>2. Məhsulun maya dəyərinin kalkulyasiyası<br>3. Məsrəflərin uçotu<br>4. Vergi və gömrük əməliyyatlarının uçoru<br>5. Xarici iqtisadi fəaliyyətin uçotu<br>6. İstehsal müəssisələrində vergi uçotu                                | <b>3</b> |
| <b>29.</b><br><b>İPFS-</b><br><b>B07</b> | 1. <b>İnsan resurslarının idarə edilməsi</b><br>2. Biznesin idarə edilməsi<br>3. İnsan resurslarının inkişafı və planlaşdırılması<br>4. İnsan inkişafının əsasları<br>5. Təşkilatı davranış<br>6. Xidmət fəaliyyətinin qiymətləndirilməsi və karrera menecmenti              | <b>4</b> |
| <b>30.</b><br><b>İPFS-</b><br><b>B08</b> | 1. <b>İnvestisiyaların idarəedilməsi</b><br>2. Portfelin idarəedilməsi<br>3. Fiskal siyasət və dövlət maliyyəsi<br>4. Maliyyə vasitəçiliyi nəzəriyyəsi<br>5. İnvestisiyaların maliyyələşdirilməsi və kreditləşdirilməsi<br>6. Beynəlxalq biznes layihələrinin idarə edilməsi | <b>6</b> |

|                                           |                                                                                                                                                                                                                                                                               |            |
|-------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------|
| <b>31.</b><br><b>İPFS-</b><br><b>B09</b>  | <b>1. Korporativ maliyyə</b><br>2. Beynəlxalq ticarət maliyyəsi və ödəniş<br>3. Maliyyə bazarlar<br>4. Dövlət maliyyəsi<br>5. Pul və bank işi<br>6. Sığorta işi                                                                                                               | <b>6</b>   |
| <b>32.</b><br><b>İPFS-</b><br><b>B10</b>  | <b>1. Maliyyə hesabatlarının təhlili</b><br>2. Xarici iqtisadi fəaliyyətin təhlili<br>3. Maliyyə hesabatlarının hazırlanması<br>4. Müəssisənin maliyyə sabitliyinin təhlili<br>5. Müəssisənin ödəmə qabiliyyətinin təhlili<br>6. Müəssisənin təsərrüfat fəaliyyətinin təhlili | <b>5</b>   |
| <b>33 .</b><br><b>İPFS-</b><br><b>B11</b> | <b>1.Maliyyə risklərinin idarə edilməsi</b><br>2.Sosial sahibkarlıq<br>3.Xərclərin idarə edilməsi<br>4.Qiymət siyasəti<br>5.Maliyyə riyaziyyat<br>6.Biznes analitikası və risklərin idarə edilməsi                                                                            | <b>4</b>   |
| <b>34 .</b><br><b>İPFS-</b><br><b>B12</b> | <b>1.Mühasibat uçotunun nəzəriyyəsi</b><br>2. Mühasibat uçotu və maliyyə nəzarəti<br>3. Mühasibat uçotu<br>4. Mühasibat işi<br>5. Mühasibat (maliyyə) hesabatı<br>6. Biznes maliyyəsi və mühasibat uçotu                                                                      | <b>6</b>   |
| <b>Təcrübə</b>                            |                                                                                                                                                                                                                                                                               | <b>30</b>  |
| <b>1.</b>                                 | Karyera planlaması                                                                                                                                                                                                                                                            | <b>5</b>   |
| <b>2.</b>                                 | Yumşaq bacarıqlar (Soft skills)                                                                                                                                                                                                                                               | <b>9</b>   |
| <b>3.</b>                                 | Sərt bacarıqlar (Hard skills)                                                                                                                                                                                                                                                 | <b>10</b>  |
| <b>4.</b>                                 | İstehsalat təcrübəsi / layihə                                                                                                                                                                                                                                                 | <b>6</b>   |
| <b>CƏMİ:</b>                              |                                                                                                                                                                                                                                                                               | <b>240</b> |

#### 4. Tədris və öyrənmə

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil proqramında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənmə melodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin veb sahifəsində, proqramın braşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsidir.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbə-yönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar:
  - mühazirə, seminarlar, praktiki tapşırıqlar;
  - təqdimatlar və müzakirələr, debatlar;
  - müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);

- layihələr;
- problemlərə əsaslanan tədris;
- sahə işləri;
- rol oyunları;
- hesabatlar;
- qrup qiymətləndirməsi;
- ekspert metodu;
- video və audio konfrans texnologiyaları;
- video və audio mühazirələr;
- distant təhsil;
- simulyasiyalar;
- və s.

**Qeyd:** *sadəlik metodlar ixtisasın spesifikasiyasından asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.*

- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil proqramı tələblərin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasının inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

## 5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçülə bilinsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin veb sahifəsində, proqramın broşurlarında və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi Universitetin keyfiyyət təminatı sisteminin bir hissəsidir.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
  - yazılı tapşırıqlar;
  - bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
  - şifahi təqdimatlar;
  - sorğular;
  - açıq müzakirələr;
  - praktika hesabatları, sahə işləri hesabatları;
  - praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
  - layihə işlərinə dair hesabatlar;
  - portfolionun qiymətləndirilməsi;
  - frontal sorğu;
  - qrup şəklində və özünü qiymətləndirmə;

- və s.

**Qeyd:** sadalanan üsullar fənnin spesifikasiyasından asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.

- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdırlar.
- 5.6. Tələbələrə müəllimlərlə qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Universitet müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən edir.
- 5.7. Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarizm problemini anlamaq öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdırlar.

## 6. Proqramın və hər bir fənnin təlim nəticələri

- 6.1. Təhsil proqramının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması akademik heyətin səlahiyyətindədir.
- 6.2. Təlim nəticələri akademik heyət tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilmişdir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.
- 6.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazasının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

### Təhsil Proqramının təlim nəticələri (PTN)

*Əlavə 1.*

| MÜHASİBAT İXTİSASI ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ                                                                                                                                   |                                                                                                               |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------|
| Ümumi təlim nəticələri                                                                                                                                                     | Fənnlər                                                                                                       |
| Ana dilində və bir xarici dildə ( xüsusilə ingilis dilində) peşəkar səviyyədə yazılı və şifahi danışmaq, ünsiyyət qurmaq və rəsmi yazışmalar aparmağı bacarmalıdır. (PTN1) | 1.Azərbaycan dilində işgüzar və akademik kommunikasiya<br>2.Xarici dildə işgüzar və akademik kommunikasiya    |
| Azərbaycanın qədim və yaxın tarixində baş vermiş mövcud ictimai, siyasi, iqtisadi hadisələri araşdırmaq və təhlil etməyi bacarmalıdır.(PTN2)                               | 1.Azərbaycan tarixi<br>2. Mülki müdafiyyə<br>3. Seçmə fənn HF-B04                                             |
| İnformasiya texnologiyalarından səmərəli istifadə etməyi və peşə fəaliyyətində ixtisaslaşdırılmış proqram təminatını tətbiq etməyi bacarmalıdır. (PTN3)                    | 1.İKT<br>2. Seçmə fənn HF-B02                                                                                 |
| Ümumi riyazi biliklərdən peşəkar fəaliyyətdə istifadə etməklə, statistik və ekonometrik metodologiyanı tətbiq etməyi bacarmalıdır. (PTN4)                                  | 1.Xətti cəbr və riyazi analiz<br>2.Statistika<br>3.Ekonometrika<br>4.Ehtimal nəzəriyyəsi və riyazi statistika |

| <b>Peşə təlim nəticələri</b>                                                                                                                                                                                                               | <b>Fənnlər</b>                                                                                                          |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------|
| İqtisadi təfəkkür və iqtisadi düşüncə qabiliyyətinə malik olmaqla, milli-iqtisadi sosial-iqtisadi hadisə və proseslərin, iqtisadi münasibətlərin qanunauyğunluqlarını, mikro və makro prosesləri təhlil etməyi bacarmalıdır. <b>(PTN5)</b> | 1.İqtisadiyyata giriş<br>2.Mikroiqtisadiyyat<br>3.Makroiqtisadiyyat<br>4. Seçmə fənn İPFS-B01<br>5. Seçmə fənn İPFS-B03 |
| İxtisasla bağlı baza biliklərə malik olmaq və onları idarə etmədə tətbiq etməyi bacarmalıdır. <b>(PTN6)</b>                                                                                                                                | 1.Menecment<br>2.Fəaliyyətin effektiv idarə edilməsi (F-5)                                                              |
| İdarə etmədə korporativ qanunvericilikdən və etik qaydalardan istifadə etməyi bacarmalıdır. <b>(PTN7)</b>                                                                                                                                  | 1.Biznes hüququ (F-4)<br>2. Seçmə fənn İPFS-B07                                                                         |
| Maliyyə hesabatlarını tərtib və təhlil etməyi bacarmalıdır. <b>(PTN8)</b>                                                                                                                                                                  | 1.Maliyyə hesabatları (F-7)<br>2. Maliyyə menecmenti (F-9)<br>3. Maliyyə uçotu (F-3)<br>4.Seçmə fənn İPFS-B10           |
| Mühasibat uçotu üzrə nəzəri biliklərə malik olmalı, mühasibat uçotunun sahəvi xüsusiyyətlərini bilməli və fəaliyyətində tətbiq etməyi bacarmalıdır. <b>(PTN9)</b>                                                                          | 1 İdarəmə uçotu (F-)<br>2. Seçmə fənn İPFS-B05<br>3. Seçmə fənn İPFS-B06<br>4. Seçmə fənn İPFS-B12                      |
| Audit yoxlama - ekspert işlərini təşkil etmək və nəticələr üzrə təklif-tədbirlər planı hazırlamağı bacarmalıdır. <b>(PTN10)</b>                                                                                                            | 1.Audit (F-8)<br>2.Seçmə fənn İPFS-B04                                                                                  |
| Vergi qanunvericiliyini şərh etməyi, vergi hesabatlarını tərtib və təqdim etməyi bacarmalıdır. <b>(PTN11)</b>                                                                                                                              | 1.Vergitutma (F-6)                                                                                                      |
| Maliyyə və bank sferasındakı prosesləri təhlil etmək, bank əməliyyatlarını icra etməyi və korporativ maliyyəni idarə etməyi bacarmalıdır. <b>(PTN12)</b>                                                                                   | 1. Seçmə fənn İPFS-B02<br>2. Seçmə fənn İPFS-B09                                                                        |
| İnvestisiya layihələrinin idarə edilməsini və maliyyə risklərini qiymətləndirməyi bacarmalıdır. <b>(PTN13)</b>                                                                                                                             | 1. Seçmə fənn İPFS-B08<br>2. Seçmə fənn İPFS-B11                                                                        |



## Fənlərin təlim nəticələri (FTN)

| <b>"Azərbaycan tarixi" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                         |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> Azərbaycanın dövlətçilik ənənələrinin yaranması tarixini, dövlət anlayışının mahiyyətini, dövlətin yaranma səbəblərini izah etməyi bacarmaq.           |
| <b>FTN 2.</b> Azərbaycan dövlətçiliyinin formalaşması (xalq, dövlət, millət) və onun siyasi, ideoloji və s. amillərini təhlil etməyi bacarmaq.                       |
| <b>FTN 3.</b> Azərbaycan dövlətinin hərtərəfli perspektivlərinin inkişafını milli mahiyyətini, dilini, adət-ənənələrini qoruyub saxlanmasını təhlil etməyi bacarmaq. |
| <b>FTN 4.</b> Beynəlxalq arenada Azərbaycanın tarixi torpaqları haqqında bilgini izah etməyi bacarmaq.                                                               |
| <b>FTN 5.</b> Azərbaycan dövlətinin maraqları uğrunda fəaliyyəti izah etməyi bacarmaq                                                                                |
| <b>FTN 6.</b> Müasir dövrdə Azərbaycan dövlətinin yeri və rolunu təhlil etməyi bacarmaq.                                                                             |

| <b>"Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənni üzrə təlim nəticələri (FTN)</b>                              |
|------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> Azərbaycan dilində işgüzar və akademik kommunikasiya üzrə elmi məlumatları təhlil edir.                        |
| <b>FTN 2.</b> Azərbaycan dilində işgüzar səviyyədə şifahi və yazılı kommunikasiya bacarıqlarına yiyələnir.                   |
| <b>FTN 3.</b> Azərbaycan dilində akademik səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqlarına yiyələnir.                  |
| <b>FTN 4.</b> Azərbaycan dilində işgüzar və akademik səviyyədə nitq bacarıqlarına yiyələnir.                                 |
| <b>FTN 5.</b> Azərbaycan dili işgüzar və akademik səviyyədə nəqliyyət bacarığını nümayiş etdirir.                            |
| <b>FTN 6.</b> Azərbaycan dilində işgüzar və akademik kommunikasiya zamanı yazılı və şifahi təqdimatlar hazırlamağı bacarmaq. |

| <b>"Xarici dildə işgüzar və akademik kommunikasiya" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                                                                                                                                                                                                                             |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> Ümumi ingilis dilində dinləmə, danışmaq, oxu və yazı bacarıqlarına yiyələnmək, gündəlik söhbətləri eşidib anlama, onlara qeyri-rəsmi cavab vermə, dialoq qurma, mürəkkəb cümlələr zaman formasında şifahi işlətmə, ingilis dilində kiçik paraqrafların qeyri-rəsmi məktubların yığılması, habelə kiçik mətnlərin oxuyub anlama, mətnlər üzrə suallara cavab vermə, A2 səviyyəsi üzrə lüğətə yiyələnmək. |
| <b>FTN 2.</b> Ümumi ingilis dilində B I səviyyədə dialoqları dinləyib anlamaq, həmin səviyyə üzrə sözlərdən istifadə etməklə mürəkkəb strukturlu tabeli və tabesiz mürəkkəb cümlələr qurmaq; 150 sözlük essələr yazmaq, effektiv giriş və nəticə yazmaq bacarıqlarına yiyələnmək; rəsmi-məktubların strukturunu öyrənmək; həmin struktur üzrə işgüzar məktubun yazılışına yiyələnmək, rəsmi təqdimatların edilməsi.   |
| <b>FTN 3.</b> Ümumi ingilis dilində B2 səviyyəsində kinoları izləmək, kitabları oxumaq, onlar haqda şərh yazmaq, onları təhlil etmək, etdikləri təhlilləri təqdimatlar vasitəsilə dinləyiciyə çatdırmaq.                                                                                                                                                                                                              |
| <b>FTN 4.</b> İqtisadi terminlərin, habelə işgüzar ingilis dili lüğətinə yiyələnmək, deskriptiv yazı növündən istifadə edərək qrafiklərin, cədvəllərin, faiz göstərən sirkulyar qrafiklərin akademik şifahi təsviri; 3-cü şəxsin adından istifadə edərək irəli sürmə, ümumi akademik fikir mübadiləsi aparmaq bacarığı.                                                                                               |
| <b>FTN 5.</b> İşgüzar mühitdə sərbəst dialoq, müzakirə, diskussiya aparmaq və debat etmək bacarığına yiyələnmək; özünü professional mühitdə ingiliscə təqdim etmə bacarığının formalaşması.                                                                                                                                                                                                                           |
| <b>FTN 6.</b> 2-ci və 3-cü conditional cümlələrin şifahi nitqdə düzgün işlədilməsi, vasitəli nitqdə olan dialoqların vasitəsiz nitqdə şifahi istifadə etmə bacarığının inkişafı, akademik söz bazasına yiyələnmə və onlardan şifahi nitq zamanı asanlıqla istifadə edilməsi bacarığı; rəvan ingilis dilində akademik şəkildə danışma bacarığına yiyələnmə.                                                            |

| <b>"İqtisadiyyata giriş" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                            |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> Baza iqtisadi anlayışları və onların qarşılıqlı əlaqəsini, iqtisadi subyektlərin davranış prinsiplərini öyrənilməsi.                                        |
| <b>FTN 2.</b> İqtisadiyyatda bazar mexanizminin rolu haqqında təsəvvürə malik olacaq, iqtisadi hadisədə proseslərin məzmun və təhlilinin ilkin vərdislərinin öyrədilməsi. |
| <b>FTN 3.</b> İqtisadiyyatda baş verən prosesləri başa düşmək üçün nəzəri bazaya malik biliklərin verilməsi.                                                              |
| <b>FTN 4.</b> Bazar mexanizminin əsas elementləri olan tələb təklif qiymət rəqabət onların qarşılıqlı əlaqəsini.                                                          |
| <b>FTN 5.</b> Bazar iqtisadiyyatının fəaliyyət qanunauyğunluqlarını.                                                                                                      |
| <b>FTN 6.</b> İqtisadi subyektlərin qərarların qəbul etmə mexanizmini.                                                                                                    |

| <b>"Mikroiqtisadiyyat" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                                                                                                  |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> Ev təsərrüfatının və firmalar tərəfindən iqtisadi qərarların necə verildiyini.                                                                                                                                                                  |
| <b>FTN 2.</b> İqtisadi subyektlər tərəfindən verilən qərarların məhsulların miqdarlarına və qiymətinə, istehsal amillərinə və resursların bölüşdürülməsinə necə təsir etməsini.                                                                               |
| <b>FTN 3.</b> İstehlakçı davranışlarının fəaliyyətini öyrənir.                                                                                                                                                                                                |
| <b>FTN 4.</b> Bazarın rəqabətliyi baxımından əsas növləri olan: Təkmil rəqabətli bazar, inhisarçı rəqabətli bazar, oliqopolik bazar, inhisar bazarları haqqında ümumi məlumatlar əldə edilir.                                                                 |
| <b>FTN 5.</b> İctimai nemətlərin iqtisadi mahiyyəti və onların ümumi rifaha təsirinin öyrənilməsi.                                                                                                                                                            |
| <b>FTN 6.</b> Bazar iqtisadi ehtiyatların səmərəli bölgüsünü təmin edə bilmədikdə, bazarın iflası zamanı iqtisadiyyata dövlətin müdaxiləsinin zəruriliyini və bazar fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş hökumətin siyasi tədbirlərinin öyrənilməsi. |

| <b>"Makroiqtisadiyyat" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                               |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> Makroiqtisadi sabitliyi, dayanıqlı iqtisadi artımı, ehtiyatların tam istifadə olunmasını, inflyasiya və işsizlik səviyyəsinin minimumlaşdırılmasını öyrənir. |
| <b>FTN 2.</b> Makroiqtisadi tarazlığın məcmu tələbəyə məcmu təklif modeli.                                                                                                 |
| <b>FTN 3.</b> Makroiqtisadi tarazlığın Keynsin gəlirlər və xərclər modeli.                                                                                                 |
| <b>FTN 4.</b> Vergi-büdcə və pul kredit siyasəti.                                                                                                                          |
| <b>FTN 5.</b> Ömtəə və pul bazarlarında makroiqtisadi tarazlıq.                                                                                                            |
| <b>FTN 6.</b> Açıq və qapalı iqtisadiyyatın makroiqtisadi təhlili.                                                                                                         |

| <b>"Xətti cəbr və riyazi analiz" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                   |
|------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> Xətti cəbri tənliklər sistemi, xətti fəza, xətti çevirmə və digər xətti təbiətə malik olan riyazi obyektləri öyrənməyi.    |
| <b>FTN 2.</b> Diferensial və integral hesabının köməkliyi ilə funksiya və dəyişən kəmiyyətlərin tədqiqini bilməyi.                       |
| <b>FTN 3.</b> Qeyd edilən riyazi biliklər əsasında iqtisadi və texniki məsələlərin həllində riyazi təhlil aparmaq qabiliyyəti yaratmağı. |
| <b>FTN 4.</b> Riyazi üsullardan istifadə etməyi və riyaziyyatdan istifadə olunacaq fənlərin tədrisi üçün nəzəri baza formalaşdırmağı.    |
| <b>FTN 5.</b> İqtisadi məsələlərin həllində effektiv-riyazi həll üsullarını seçməyi.                                                     |
| <b>FTN 6.</b> Riyazi modelləşmənin əsaslarının öyrənilməsini.                                                                            |

| <b>"Ehtimal nəzəriyyəsi və riyazi statistika" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                     |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> Təsadüfi hadisələrin və proseslərin baş verməsinin riyazi qanunauyğunluqlarını müəyyən etməyi.                            |
| <b>FTN 2.</b> Məlumatların yığılmasının və müşahidələrin nəticələrinin emalının riyazi üsullarını öyrətməyi.                            |
| <b>FTN 3.</b> Öyrənilən riyazi üsullar əsasında iqtisadi və texniki məsələlərin həllində riyazi təhlil aparmaq qabiliyyətini yaratmağı. |
| <b>FTN 4.</b> Riyazi modelləşmənin həyata keçirilməsində effektiv riyazi həll üsullarını seçməyi.                                       |
| <b>FTN 5.</b> Riyaziyyatdan istifadə olunacaq digər fənlərin tədrisi üçün nəzəri baza formalaşdırmağı;                                  |
| <b>FTN 6.</b> Məntiqi və alqoritmik düşüncə tərzini formalaşdırmağı.                                                                    |

| <b>"İKT-baza kompyuter bilikləri fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                                                                                             |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> İnformasiyanın alınması, saxlanması və emalının əsas üsul və vasitələrinə yiyələnmək, kompüterdən informasiyanın idarə edilməsi vasitəsi kimi istifadə bacarığına və global kompüter şəbəkələrində informasiya ilə işləmə qabiliyyətinə malik olmaq. |
| <b>FTN 2.</b> Qoyulmuş məsələyə uyğun olaraq iqtisadi verilənlərin emalı üçün emal vasitələrini seçmə, hesablamanın nəticələrini təhlil etmə və alınmış nəticələri əsaslandırma bacarığına yiyələnmək.                                                             |
| <b>FTN 3.</b> Daxili və xarici mənbələrdən istifadə edərək zəruri verilənləri toplama, təhlil etmə və analitik hesabat hazırlama bacarığına yiyələnmək.                                                                                                            |
| <b>FTN 4.</b> Analitik və tədqiqat məsələlərinin həlli üçün müasir texniki vasitələrdən və informasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.                                                                                                        |
| <b>FTN 5.</b> Kommunikativ məsələlərin həlli, İnternetdə axtarış və arayış sistemləri vasitəsilə peşə əhəmiyyətli informasiyanın axtarışı və seçimi vasitələrindən və informasiya texnologiyalarından istifadə qabiliyyətinə malik olmaq.                          |
| <b>FTN 6.</b> Təlim və özünü təlim proseslərində iştirak üçün İKT vasitələrindən istifadə imkanlarına malik olmaq.                                                                                                                                                 |

| <b>"Statistika" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                                                                                                                                       |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> Praktiki vəzifələrin həlli üçün zəruri olan məlumatların toplanması, işlənməsi və təhlilinin statistik metodologiyasını mənimsəmək.                                                                                                                                           |
| <b>FTN 2.</b> Statistik məlumatların toplanması, saxlanması, ilkin işlənməsinin üsul və metodlarını seçməyi və onların tətbiqini, müasir informasiya mənbələri ilə işləməyi bacarmaq.                                                                                                       |
| <b>FTN 3.</b> Təsviri statistikanın metodları əsasında toplanmış statistik məlumatların ümumiləşdirilməsini, təhlil məqsədilə əlverişli formada təqdim etməyi bacarmaq.                                                                                                                     |
| <b>FTN 4.</b> İnformasiya əldə edilməsinin mühüm vasitəsi kimi statistik göstəricilərin hesablanması, onların izahını, optimal qərarların qəbul edilməsi üçün nəticələr formalaşdırmağı bacarmaq.                                                                                           |
| <b>FTN 5.</b> Statistik metodologiyanın praktiki tətbiqini, uçot və statistikanın beynəlxalq standartlarına və qaydalarına uyğun olaraq istənilən həcmdə məlumatlarla işləməyi, yüksək statistik texnologiyaların tətbiqini, düzgün və əsaslandırılmış nəticələri formalaşdırmağı bacarmaq. |
| <b>FTN 6.</b> İnformasiyanın idarəedilməsinin mühüm vasitəsi kimi informasiya-kommunikasiya texnologiyalarından istifadəni bacarmaq.                                                                                                                                                        |

| <b>"Ekonometrika" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                                    |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 1.</b> İqtisadi məsələnin formalaşdırılması və fərziyyələrin qurulması, iqtisadi məsələni təsvir etmək üçün zəruri olan göstəricilər sisteminin seçilməsi bacarıqlarını əldə etmək. |
| <b>FTN 2.</b> İzaholunan və izahedici dəyişənlər üçün zəruri olan statistik məlumatların toplanması, ilkin emalı və bu istiqamətdə zəruri biliklərə yiyələnmək.                            |
| <b>FTN 3.</b> Modelin spesifikasiyasının qurulması, iqtisadi göstəricilər arasında əlaqənin formasının nə-                                                                                 |

|                                                                                                                                                                                                           |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| zəri əsaslandırılmasını bacarmaq.                                                                                                                                                                         |
| <b>FTN 4.</b> Ekonometrik modelin parametrlərinin və bütövlükdə modelin qiymətləndirilməsi, müvafiq testlərin realizə olunmasında müasir tətbiqi proqram paketlərindən istifadə bacarıqlarına yiyələnmək. |
| <b>FTN 5.</b> İzaholunan iqtisadi göstəricilərin proqnoz ssenarilərinin verilməsi və onlardan istifadə mexanizmlərinin hazırlanması bacarığına yiyələnmək.                                                |
| <b>FTN 6.</b> Ekonometrik modellərin nəticələrinin praktiki qərarların qəbul edilməsi üçün formalaşdırılması bacarıqlarına yiyələnmək.                                                                    |

|                                                                                                                                     |
|-------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>"Menecment" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                |
| <b>FTN 1.</b> Menecmentin əsas funksiyalarını və menecerlərin rollarını təsvir etmək.                                               |
| <b>FTN 2.</b> Menecerlərin planlaşdırma prosesini təşkilatın missiyası, vizyonu və dəyərləri ilə necə uyğunlaşdırdığını izah etmək. |
| <b>FTN 3.</b> Ümumi müəyyənləşdimə təşkilati quruluşları və hər birinin üstün və mənfi cəhətlərini ayırd etmək.                     |
| <b>FTN 4.</b> Təşkilatlardakı qrup və komanda dinamikasını anlamaq.                                                                 |
| <b>FTN 5.</b> Təşkilat mədəniyyətini və müxtəlifliyin faydalarını anlamaq.                                                          |
| <b>FTN 6.</b> Güclü və zəif liderliyi və liderlik növlərini tanımaq.                                                                |

|                                                                                                                                                                                                                            |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>"Fəaliyyətin effektiv idarə edilməsi" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                                             |
| <b>FTN 1.</b> İdarəetmə uçotu üzrə biliklərə malik olmaq, strateji planlaşdırma kontekstində, daha geniş biznes və texnoloji mühitdə inkişaf və performansın idarəedilməsi bacarığına sahib olmaq.                         |
| <b>FTN 2.</b> Xərclərin uçot metodlarını tətbiq və təhlil etməyi bacarmaq.                                                                                                                                                 |
| <b>FTN 3.</b> Biznes qərarlarını asanlaşdırmaq, biznesə xas olan riskləri və qeyri-müəyyənliyi qiymətləndirmək və nəzarət etməklə effektiv idarəetmə qərarlarını qəbul etməyə imkan verən bilik və bacarıqları əldə etmək. |
| <b>FTN 4.</b> Fəaliyyəti ölçmək və qiymətləndirməklə büdcə planlaşdırılması və büdcəyə nəzarət metodlarını tətbiq və təhlil etməyi bacarmaq.                                                                               |
| <b>FTN 5.</b> Təşkilatın idarəetmə problemlərinin həll ilə bağlı maddi və qeyri maddi fəaliyyət istiqamətlərini qiymətləndirməyi və təhlil etməyi bacarmaq.                                                                |
| <b>FTN 6.</b> İdarəetmə strukturunu təmin etmək üçün ən yaxşı daxili nəzarət üsullarını tətbiq etmək və müvafiq strategiyaları müəyyənləşdirmək.                                                                           |

|                                                                                                                                                                                                 |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>"Maliyyə uçotu" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                                        |
| <b>FTN 1.</b> Maliyyə hesabatlarının hazırlanması zamanı istifadə olunan konseptual çərçivəni və qanunvericilik qaydalarını bilmək və tətbiq etmək bacarığına.                                  |
| <b>FTN 2.</b> Mühəsibat sistemində ikili yazışma sistemini (müxəbirləşməni) bilmək və mühəsibat əməliyyatlarının apararkən uyğun standart və qaydaları tətbiq etmək bacarığına.                 |
| <b>FTN 3.</b> Mühəsibat əməliyyatlarının nəzəri və praktiki cəhətdən maliyyə bərabərliyinə təsirini anlamaq və onların uçotunu mühəsibat hesablarında ikili yazılış metodu ilə etmək bacarığına |
| <b>FTN 4.</b> Hesabat dövrü üzrə əməliyyatların uçotu əsasında yoxlama balansını hazırlamaq və müvafiq düzəlişləri etmək bacarığına.                                                            |
| <b>FTN 5.</b> Maliyyə uçotunun əsas prinsiplərini və anlayışlarını, mühəsibat uçotu metodlarını tətbiq etməklə əsas maliyyə hesabatlarını hazırlamaq bacarığına.                                |
| <b>FTN 6.</b> Maliyyə hesabatları əsasında maliyyə əmsallarını hesablamaq bacarığına                                                                                                            |

|                                                                                          |
|------------------------------------------------------------------------------------------|
| <b>"İdarəetmə uçotu" fənni üzrə təlim nəticələri (FTN)</b>                               |
| <b>FTN 1.</b> İdarəetmə informasiyasının mahiyyətini, mənbəyini və məqsədini izah etmək. |
| <b>FTN 2.</b> İnformasiyanın təhlili və statistik üsulları izah etmək və təhlil etmək.   |
| <b>FTN 3.</b> Məsrəflərin uçotu üsullarını izah etmək və tətbiq etmək.                   |

|                                                                                                  |
|--------------------------------------------------------------------------------------------------|
| <b>FTN 4.</b> Planlaşdırma və nəzarət üçün büdcəni hazırlamaq.                                   |
| <b>FTN 5.</b> Faktiki və standart məsrəfləri təhlil etmək, yaranmış kənarlaşmaları təhlil etmək. |
| <b>FTN 6.</b> Biznes fəaliyyətini qiymətləndirmək və nəzarət etmək.                              |

|                                                                                                                                                                                           |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>"Korporativ hüquq" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                               |
| <b>FTN 1.</b> Hüquq sisteminin əsas elementlərini, o cümlədən əsas hüquq mənbələrini müəyyənləşdirə bilmək.                                                                               |
| <b>FTN 2.</b> Müvafiq qanunvericilik çərçivəsində hüquq və öhdəlikləri bilmək və tətbiq etmək.                                                                                            |
| <b>FTN 3.</b> Biznes subyektlərinin maliyyələşmə və kapital növləri arasında fərqi bilmək.                                                                                                |
| <b>FTN 4.</b> korporativ idarəetmə və tənzimlənmə prinsiplərini bilməli və şirkətlərin fəaliyyətində cəna-yət və hüquqa zidd xarakterli əməl və davranışları müəyyən etməyi bacarmalıdır. |
| <b>FTN 5.</b> Məşğulluq münasibətlərinə dair müvafiq əməkqanunvericiliyini bilməli.                                                                                                       |
| <b>FTN 6.</b> Biznes təşkilatlarının etik davranış qaydaları haqqında qanunvericilik bazasına malik olma-lı.                                                                              |

|                                                                                                                                                                                                                          |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>"Maliyyə hesabatları" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                                                           |
| <b>FTN 1.</b> Müvafiq mühasibat uçotu standartları, tənzimlənmə, konseptual hesabatlıq çərçivəsində qiymətləndirmə apara bilmək və tövsiyələr vermək.                                                                    |
| <b>FTN 2.</b> Müvafiq texnologiyadan istifadə edərək maraqlı tərəflər üçün korporativ və ya konsolidasiya olunmuş maliyyə hesabatlarını hazırlamaq.                                                                      |
| <b>FTN 3.</b> Biznes subyektləri tərəflindən anlaşılməsi və müvafiq qərar qəbul edilməsini dəsləkləmək üçün yüksək keyfiyyətli korporativ və biznes hesabatlarının tərtib edilməsini bacarmalı.                          |
| <b>FTN 4.</b> Maliyyə əməliyyatlarını yerinə yetirərkən müvafiq standart və qaydaları bilmək və xətlər üzrə düzəlişlər etməyi bacarmaq.                                                                                  |
| <b>FTN 5.</b> Maliyyə hesabatlarının Beynəlxalq Standartlarını (IFRS) ətraflı təhlil və müqayisə etməklə maliyyə hesabatları üzrə biliklərə malik olmaq və peşə fəaliyyətini yerinə yetirərkən istifadə etməyi bacarmaq. |
| <b>FTN 6.</b> Müəssisələrin fəaliyyətini və mövqeyini təhlil etmək, qiymətləndirmək və məlumatlandırmaq yolu ilə effektiv qərar verməyə dəstək vermək və ya rəhbərlik etmək.                                             |

|                                                                                                                                                                                                                                                      |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>Audit fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                                                                                                       |
| <b>FTN 1.</b> Müvafiq maraqlı tərəflərə barədə tövsiyə etməli və səmərəli audit, təminat və məsləhət tapşırıqlarının rolu və əhatə dairəsi şəkildə məlumat verməli.                                                                                  |
| <b>FTN 2.</b> Məsləhət, audit və təminat tapşırıqlarına aid tənzimləyici, hüquqi, peşəkar və etik standart-ları tətbiq etməli.                                                                                                                       |
| <b>FTN 3.</b> Audit, təminat və məsləhət tapşırıqlarını planlaşdırmalı və hazırlamalı.                                                                                                                                                               |
| <b>FTN 4.</b> Effektiv audit və təminat tapşırıqlarını yerinə yetirməli.                                                                                                                                                                             |
| <b>FTN 5.</b> Audit və təminat tapşırıqlarının nəticələri barədə rəylər və hesabatlar hazırlamalı.                                                                                                                                                   |
| <b>FTN 6.</b> Qiymətləndirmə, izləmə və müvafiq risk müəyyənləşdirmə prosedurlarının həyata keçiril-məsinə imkan verən effektiv və uyğun idarəetmənin təmin edilməsi; effektiv daxili audit və nəzarət sistemlərini hazırlamalı və tətbiq etməlidir. |

|                                                                                                                              |
|------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>"Vergitutma" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                        |
| <b>FTN 1.</b> Azərbaycan Respublikasının Vergi qanunvericiliyi ilə bağlı baza biliklərə.                                     |
| <b>FTN 2.</b> Vergi sisteminin fəaliyyəti və əhatə dairəsi, vergi ödəyicisinin hüquqları və öhdəlikləri haq-qında biliklərə. |
| <b>FTN 3.</b> Fiziki şəxslərin gəlir vergisi üzrə vergi öhdəliklərini hesablamaq bacarığına.                                 |
| <b>FTN 4.</b> Hüquqi şəxslərin mənfəət vergisi üzrə vergi öhdəliklərini hesablamaq bacarığına.                               |

|                                                                                                                                                                                                                                                 |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>FTN 5.</b> Əlavə dəyər vergisinin (ƏDV) və digər dolaylı vergilərin müəssisələrə təsirini izah etmək və ƏDV və digər dolaylı vergi növləri üzrə müəssisənin vergi öhdəliklərini hesablamaq bacarığına.                                       |
| <b>FTN 6.</b> Vergi tənzimlənməsi sistemlərinə riayət etmək, müvafiq vergi hesablama və planlaşdırma üsullarından istifadə etməklə fiziki şəxslər və hüquqi şəxslər üçün vergi öhdəliklərini hesablamaq və etik qaydada idarə etmək bacarığına. |

|                                                                                                                                                                                                          |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>"Maliyyə menecmenti" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                                                            |
| <b>FTN 1.</b> Müvafiq analitik keyfiyyət və kəmiyyət metodlarından istifadə etməklə biznes aktivlərinin qiymətləndirmək, kapital layihələri və investisiyalar barədə məsləhətlər vermək bacarığına.      |
| <b>FTN 2.</b> Alternativ maliyyə mənbələrini və maliyyələşmənin müxtəlif yollarını müəyyənləşdirmək və qiymətləndirmələr etmək bacarığına.                                                               |
| <b>FTN 3.</b> Maliyyə imkanlarını artırmaq üçün alternativ maliyyə mənbələrini aşkar etmək, təhlil etmək və müvafiq tövsiyələr vermək bacarığına.                                                        |
| <b>FTN 4.</b> Maliyyə qərarlarının qəbul edilməsində tənzimləmə, idarəetmə və etika sahəsindəki mövcud dəyişiklər barəsində məlumatlı olmaq və yeni tövsiyələr hazırlamaq bacarığına                     |
| <b>FTN 5.</b> Biznes və maliyyə riski ilə əlaqəli biznes fəaliyyətinin idarə edilməsində müvafiq strategiyaları təhlil etmək və baş verə biləcək təsirlər barədə tövsiyələr vermək bacarığına.           |
| <b>FTN 6.</b> Əlavə dəyər yaratmaq məqsədilə investisiya qiymətləndirilməsi, biznesin yenidən təşkili, vergilərin və risklərin idarə edilməsi, xəzinə və dövriyyə kapitalının idarə edilməsi bacarığına. |

|                                                                                                                                                             |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>"Mülki müdafiə" fənni üzrə təlim nəticələri (FTN)</b>                                                                                                    |
| <b>FTN 1.</b> Sağlamlığın qorunmasında və möhkəmləndirilməsində mənəvi və iradi keyfiyyətlərin formalaşmasında mülki müdafiənin mahiyyətini dərk etməlidir. |
| <b>FTN 2.</b> Sülh və müharibə dövründə yaranan fəvqəladə halların növünü.                                                                                  |
| <b>FTN 3.</b> Mülki müdafiənin təşkili və onun əsas qüvvələrini, vəzifələrini bilməli.                                                                      |
| <b>FTN 4.</b> İnsanların və avadanlıqların radioaktiv və kimyəvi çirklənməsinin zərərsizləşdirməsini bacarmalıdır.                                          |
| <b>FTN 5.</b> Kütləvi qırğın silahlarından fərdi və kollektiv mühafizə tədbirlərini bilməli.                                                                |
| <b>FTN 6.</b> Xilasetmə və digər təxirə salınmaz işlərin görülməsini bilməli                                                                                |

## Fənlərin və Təhsil proqramının təlim nəticələrinin matrisi

*Əlavə 2*

| №  | Fənlər                                                 | PTN1 | PTN2 | PTN3 | PTN4 | PTN5 | PTN6 | PTN7 | PTN8 | PTN9 | PTN10 | PTN11 | PTN12 | PTN13 |
|----|--------------------------------------------------------|------|------|------|------|------|------|------|------|------|-------|-------|-------|-------|
| 1  | Azərbaycan tarixi<br>HF-B01                            |      | +    |      |      |      |      |      |      |      |       |       |       |       |
| 2  | Azərbaycan dilində<br>işgüzar kom. HF-<br>B02          | +    |      |      |      |      |      |      |      |      |       |       |       |       |
| 3  | Xarici dildə işgüzar<br>və akademik kom.<br>HF-B31     | +    |      |      |      |      |      |      |      |      |       |       |       |       |
| 4  | HF-B04.2                                               |      |      | +    |      |      |      |      |      |      |       |       |       |       |
| 5  | HF-B 4.1                                               |      | +    |      |      |      |      |      |      |      |       |       |       |       |
| 6  | İqtisadiyyata giriş<br>İPF-B01                         |      |      |      |      | +    |      |      |      |      |       |       |       |       |
| 7  | Mikroiqtisadiyyat<br>İPF-B02                           |      |      |      |      | +    |      |      |      |      |       |       |       |       |
| 8  | Makroiqtisadiyyat<br>İPF-B03                           |      |      |      |      | +    |      |      |      |      |       |       |       |       |
| 9  | Xətti cəbr və riyazi<br>analiz İPF-B03                 |      |      |      | +    |      |      |      |      |      |       |       |       |       |
| 10 | Ehtimal nəzəriyyəsi<br>və riyazi statistika<br>İPF-B05 |      |      |      | +    |      |      |      |      |      |       |       |       |       |
| 11 | İKT - baza kompu-<br>ter bilikləri İPF-B06             |      |      | +    |      |      |      |      |      |      |       |       |       |       |
| 12 | Statistika İPF-B07                                     |      |      |      | +    |      |      |      |      |      |       |       |       |       |
| 13 | Ekonometrika İPF-<br>B08                               |      |      |      | +    |      |      |      |      |      |       |       |       |       |
| 14 | Menecment İPF-<br>B09                                  |      |      |      |      |      | +    |      |      |      |       |       |       |       |
| 15 | Faliyyətin effektiv<br>id.edilməsi İPF-B10             |      |      |      |      |      | +    |      |      |      |       |       |       |       |
| 16 | Maliyyə uçotu<br>İPF-B11                               |      |      |      |      |      |      |      | +    |      |       |       |       |       |
| 17 | İdarəetmə uçotu<br>İPF-B12                             |      |      |      |      |      |      |      |      | +    |       |       |       |       |
| 18 | Biznes hüququ<br>İPF-B13                               |      |      |      |      |      |      | +    |      |      |       |       |       |       |
| 19 | Maliyyə hesabatları<br>İPF-B14                         |      |      |      |      |      |      |      | +    |      |       |       |       |       |
| 20 | Audit İPF-B15                                          |      |      |      |      |      |      |      |      |      | +     |       |       |       |
| 21 | Vergitutma<br>İPF-B16                                  |      |      |      |      |      |      |      |      |      |       | +     |       |       |
| 22 | Maliyyə menec-<br>menti İPF-B17                        |      |      |      |      |      |      |      | +    |      |       |       |       |       |
| 23 | Mülki müdafiə<br>İPF-B18                               |      | +    |      |      |      |      |      |      |      |       |       |       |       |
| 24 | İPFS-B01                                               |      |      |      |      | +    |      |      |      |      |       |       |       |       |
| 25 | İPFS-B02                                               |      |      |      |      |      |      |      |      |      |       |       | +     |       |
| 26 | İPFS-B03                                               |      |      |      |      | +    |      |      |      |      |       |       |       |       |
| 27 | İPFS-B04                                               |      |      |      |      |      |      |      |      |      | +     |       |       |       |
| 28 | İPFS-B05                                               |      |      |      |      |      |      |      |      | +    |       |       |       |       |
| 29 | İPFS-B09                                               |      |      |      |      |      |      |      |      |      |       |       | +     |       |
| 30 | İPFS-B08                                               |      |      |      |      |      |      |      |      |      |       |       |       | +     |
| 31 | İPFS-B07                                               |      |      |      |      |      |      | +    |      |      |       |       |       |       |
| 32 | İPFS-B11                                               |      |      |      |      |      |      |      |      |      |       |       |       | +     |
| 33 | İPFS-B12                                               |      |      |      |      |      |      |      |      | +    |       |       |       |       |
| 34 | İPFS-B10                                               |      |      |      |      |      |      |      | +    |      |       |       |       |       |
| 35 | İPFS-B06                                               |      |      |      |      |      |      |      |      | +    |       |       |       |       |

## **7. Infrastruktur və kadr potensialı**

- 7.1. **"050409 - Mühasibat"** ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aranılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsil alanların Universitetin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.
- 7.2. Universitetin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və ya digər müvafiq təşkilatlardan gələn yüksək ixtisaslı mütəxəssislər, həmçinin müvafiq ixtisas qrupu üzrə minimum magistr dərəcəsinə sahib olan şəxslər də tədrisə cəlb oluna bilərlər.

## **8. Təcrübə**

- 8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önəmlidir. Ixtisasın xüsusiyyətlərindən asılı olaraq təcrübənin təşkili qaydaları Universitet tərəfindən müəyyən olur.
- 8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.
- 8.3. Təcrübə prosesindən maksimal fayda əldə etmək məqsədilə proses aşağıdakı kimi 4 mərhələdə təşkil oluna bilər: 1) tələbə karyera planlaşdırılmasını doğru təyin etməyi öyrənməli, 2) eləcə də yumşaq və 3) sərt bacarıqlara yiyələnməli, 4) müəssisə və təşkilatlarda təcrübə keçməli və ya onlardan daxil olan sifariş layihəsini yerinə yetirməlidir.
- 8.4. Tələbənin karyera planlaması və yumşaq bacarıqlar fənlərini mənimsəməsi ona təhsil müddətində Özünüinkışaf və fürsətlərin dəyərləndirməsinə imkan yaradacaq. Belə ki, "Karyera planlaması" fənni üzrə kursu mənimsəməklə tələbələr karyera barədə ilkin anlayışları, təhsil müddətində dəyərləndirilməli olan karyera inkişaf fəaliyyətlərini biləcək; karyera yol xəritəsinin tərtib olunmasını və texnikaları, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika, iş axtarma strategiyaları, eləcə də iş üçün doğru müraciət qaydalarını, peşəkar CV, rezume, istək və tövsiyə məktublarının hazırlanmasını bacaracaq; iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarını anlayacaqdır. "Yumşaq bacarıqlar" fənni sayəsində isə tələbə vaxtın effektiv idarə edilməsini, stress menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını biləcək; problem həll etmə və qərarvermə texnikaları, ictimaiyyət qarşısında çıxış, səlis nitqin inkişaf yolları, bədən dili və doğru təqdimat qaydalarını, eləcə də komanda işinin qurulmasını bacaracaq; liderlik haqqında prinsipləri anlayacaqdır. "Sərt bacarıqlar" fənni tələbələrə iş dünyasında on çox istifadə edilən excel alətlərindən, layihələrin idarə edilməsində proqram təminatlarından səlis istifadəni bacaracaq; iş həyatında şifahi və yazılı kommunikasiya qaydalarını biləcək; rəqəmsal savadlılıq istiqamətindəki əsas nüansları anlayacaq, şəxsi brendin qurulması yollarını biləcəkdir.
- 8.5. Təcrübəni təşkili iki formada təklif olunacaqdır. Belə ki, tələbələr şirkət və qurumlarda təcrübə imkanlarını araşdıracaq və müsbət dəyərləndirilən tələbələr qarşı tərəfin razılıq sənədlərini universitetə təqdim edəcəkdir. Təhsil müddətində mənimsənilmiş karyera planlaması, sərt və yumşaq bacarıqlar sayəsində iş dünyasında uğur qazanma ehtimalları yüksək olacaqdır. Təcrübədən öncə Universitet və təcrübə təşkil olunacaq



8.6. Təcrübənin təşkili barəsində ikinci forma isə tələbələrin iş dünyasından daxil olan sifariş layihələrinin icra olunmasıdır. Belə ki, şirkət və qurumlarda ehtiyac duyulan araşdırmalar, təkmilləşdirmə imkanları, problemlərə həll yolları tələbə və mentor müəllimlərin birgə fəaliyyəti ilə təhlil ediləcək və layihə siklinə sifarişçilərə təqdim ediləcəkdir.

8.7. Təcrübənin qiymətləndirilməsi təqdim olunmuş layihənin dəyərləndirilməsindən sonra iş dünyası nümayəndələri tərəfindən həyata keçiriləcəkdir.

- 9.1. **"050409 - Mühasibat"** ixtisası üzrə Təhsil Proqramının məzunları mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan nazirliklər və komitələr, təsərrüfat subyektlərində, firma, müəssisə və şirkətlərin müvafiq struktur və bölmələrində, beynəlxalq biznes, maliyyə, turizm və digər xidmətlər üzrə dünya bazarlarında fəaliyyət göstərən transmilli şirkətlərdə peşəkar mühasibatlıq, investisiya bankçılığı, investisiya təhlili, idarəetmə, konsaltinq və maliyyə menecmenti sahələrində, eyni zamanda dövlət sektorunda mühasib, auditor, təhsil üzrə ekspert və s peşələri üzrə fəaliyyət göstərə bilirlər.
- 9.2. Universitet müəssisəsi Təhsil Proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz veb sahifəsində yerləşdirməlidir.
- 9.3. **"050409 - Mühasibat"** ixtisası üzrə Təhsil Proqramının məzunları təhsillərini "İqtisadiyyat və idarəetmə" ixtisasları qrupuna daxil olan bütün Magistr proqramlarında davam etdirə bilirlər.
- 9.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.